



Hüquq və iqtisadiyyat Universiteti “KROK”

Təhsil və İnsan Resursları İnkişaf Korporasiyası

Universitet haqda məlumat (qısa tarixcə, hal-hazır ki, vəziyyəti)



İqtisadiyyat və Hüquq Universiteti "KROK" 1992-ci ildə yaradılıb və Ukraynanın ilk özəl ali təhsil ocaqlarından biridir.

Hazırda "KROK" Universiteti – Ukrayna və dünyanın 19 ölkəsindən 5000-ə yaxın tələbə, müəllim və dinləyicini bir araya toplayan demokratik bir təhsil ocağıdır. 2001-ci ildən “KROK” da xarici tələbə və dinləyicilər təhsil alır.

“KROK” Universiteti öz fəaliyyətini Ukraynanın Gənclər İdman və Təhsil Nazirliyinin Lisenziyası ilə həyata keçirir. “KROK” Universiteti milli akreditasiya sisteminin ən yüksək sayılan 4-cü akreditasiyasına malikdir.

"KROK" Universitetinə daxildir:

- Təhsil və Araşdırma İnstitutu magistr və aspirantura təhsili;
- "KROK" Biznes Məktəbi;
- Təhsil və Təhlükəsizlik İdarəetmə İnstitutu;
- Təhsil və Rabitə və İnformasiya Texnologiyaları İnstitutu;
- Təbii ehtiyatların idarəsi İnstitutu;
- İqtisadiyyat və Biznes fakültəsi;
- Beynəlxalq münasibətlər fakültəsi;
- Hüquq fakültəsi;
- Qiyabi təhsil departamenti;
- Daşınmaz Əmlakın Kiev Kolleci;
- Kolomısiy Kolleci;
- Universitetə qədər Təhsil şöbəsi.



Universitet "KROK" - beynəlxalq standart ISO 9001:2008 uyğun təhsil xidmətlərinin göstərilməsi keyfiyyət idarəetmə sistemi tətbiq və təsdiq edən ilk Ukrayna ali təhsil müəssisəsi oldu.



Universiteti “KROK” xarici vətəndaşlara təhsil almaq üçün təhlükəsiz yerdi. Yataxana 10 dəqiqə Universitetində yerləşir və saatlarnan təhlükəsizlik altında yerləşir.

Material ehtiyatları:

- İnformasiya Mərkəzi
- tədris və tədqiqat kitabxanası
- tədris laboratoriyaları və mərkəzləri
- tələbə kafe və yeməxanaları
- idman zalları
- tələbə konutları

Universiteti təmin edir:

- Tələbələrin hüquqlarının qorunması;
- münaqişələrin qarşısının alınması və həlli;
- Sosial yardımını təmin edilməsi;
- tələbə istirahətinin təşkili;
- Müstəqil tələbə qəzetinin istehsalı;
- tələbə təşəbbüsünə dəstək və inkişafı

Xarici vətəndaşlara



2001-ci ildə "KROK" Universiteti lisenziya alıb və xarici vətəndaşları Bakalavr, Magistr, Aspirantur, Hazırlıq şöbəsində habelə təlim proqramları sahəsində təhsil almağa başlamışdı. Bu müddət ərzində 500-dən çox xarici vətəndaşlara "KROK" Universitetinin diplomları verilmişdir.

Xarici vətəndaşlar üçün hazırlıq şöbəsi

Dil hazırlığı şöbəsini bitirən xarici tələbələrin Universitetlərə qəbul olması asanlaşır. Dərslər 9-11 şəxsdən ibarət kiçik qruplarda keçirilir. Rus və Ukrayna dilinin öyrənilməsi, riyaziyyat, kompüter tədqiqatlar, tarix və mədəniyyət, iqtisadiyyatın əsasları və coğrafiyadan ibarətdir. Tədris prosesinə praktiki təlim, sayahətlər, mədəni tədbirlərdə iştiraklar da daxildir. Təhsilin başlaması qrupun yığılmasından asılıdır.

Müddəti - 7-10 ay təşkil edir.

Zəruri halda "KROK" Universiteti əlavə fərdi dərslər təşkil etmək tələbələr üçün hazırdır. "KROK" Universiteti Hazırlıq şöbəsinin Tələbələrini lazımi dərslərlər və şagird yurdunda yerlə təmin edir.



Bakalavr, Magistr və Diplom sanrası sahəsində hazırlıq proqramı

"KROK" Universitetində xarici tələbələr, bütün akkreditə olunmuş ixtisaslar və elmi-tədqiqat müəssisələrində təhsil ala bilərlər. Çox proqramlar üzrə təhsil Ukrayna dilində keçirilir. Tələbə "Bakalavr" səviyyəsi almaq üçün 4 il "Maqistr" səviyyəsi üçün əlavə 1 il təhsil almalıdır. Rus dilində təhsil aşağıdakı ixtisaslar üzrə aparılır:

- **Beynəlxalq iqtisadiyyat (Əyani, Bakalavr);**
- **Beynəlxalq informasiya (Əyani, Bakalavr);**
- **Maliyyə və kredit (Qiyabi, Bakalavr);**
- **İdarəetmə (Qiyabi, Bakalavr).**



Zəruri halda "KROK" Universiteti Ukrayna və Rus dili örgənmələri üçün əcnəbilərə əlavə siniflər təşkil edir. İngilis dilini peşəkar səviyyədə bilmək istəyənlər üçün, Beynəlxalq İqtisadiyyat yönümlü "KROK-Exclusive" proqramı yaradılıb. Dərslər əsas dil ingilis dilində aparılır.



Məzunlara Beynəlxalq səviyyəli Ukrayna diplomu, eləcə də Avropa standartına uyğun diploma əlavə alırlar.

Tələbə həyatı yalnız təlimlə məhdudlaşmır. "KROK" Universitetində idmar zalları, elmi dairələri və yaradıcılıq studiyaları fəaliyyət göstərir. Mütəmadi olaraq mədəni tədbirlər keçirilir.

Ukrayna- Niderland proqramı "Bakalavr üçün ikili diplom"

Tələbələr üçün layihədə iştirak etmənin əsas məqsədi - Avropa İttifaqının standartlarına uyğun olaraq lisenziya səviyyəsində keyfiyyətli təcrübə-yönümlü təhsil əldə etmələridir. Proqramın üstünlükləri öz unikal xüsusiyyətləri ilə müəyyən olunur, əsas olanları:

- Diplomun Holland universiteti tərəfindən akkreditə olunması;
- Müasir metodik yanaşma;
- Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə;
- Hollandiyada staj keçmək.

Proqramdanı asılı olaraq təhsil 3-4 il nəzərdə tutulmuşdur. Ukrayna-Niderland proqramının məzunları Universiteti bitirdikdə 2 diplom alır. Ukrayna və Niderland diplomları.



Xarici tələbələrin «KROK» Universitetinə daxil olma şərtləri

Xarici vətəndaşlar ərizə və müsahibə yolu ilə "KROK" Universitetinə qəbul olurlar.

Ukraynaya girmək üçün "KROK" Univeriteti Təhsil üçün rəsmi dəvət verir, hansınıki tələbə vizası almaq üçün hər hansı bir Ukrayna Səfirliyinə təqdim olunur. Dəvət almaq üçün ərizə formasını nəzərdən keçirilməsi üçün əvvəlcədən seçilmiş olan xarici vətəndaşlara verilir. Ərizə forması İngilis dili (rus) dili, pasport və təhsil sənədlərinin əsasında şəxsən ərizəçi tərəfindən doldurulur. Ərizənin (elektron) formasını internet sahifəmizdən əldə edə bilərsiniz: <http://www.eng.krok.edu.ua/ApplicationForm.doc>



Bizim Universitetinə qəbul olmaq üçün sadəcə yuxarıda geyd olan sənədləri göndərin (**qəbul olmaq pulsuzdur**) və bizə alagə saxlayın. **Ukrayna Səfirliyində tələbə vizası almaq üçün və «KROK» Universitetinə qəbul olmaq üçün lazım olan sənədlər:**

1. Standart ərizə forması
2. Pasportun surəti (doğum haqqında çəhadətnamə)
3. Attestat
4. Tibbi arayış
5. GİCS olmaması haqda tibbi arayış
6. Aciq tarixli dönüş bileti
7. 16 ədəd ölçüsü 3.5*4.5 şəkil
8. Sığorta

Lazım gələrsə, Universitet hava limanında tələbənin qarşılanmasını təşkil edir. Tələbələrə tələbə yataqxanasında yer təşkil olunur.

«KROK» Universiteti xarici vətəndaşların (tələbələrin) Ukrayna ərazisində qanun cərcivəsində yaşamağını təmin edir, onları dövlət orqanlarında qeydiyyatla salır.



Bizimlə əlaqə

Xarici vətəndaşların təhsil alması haqqında suallarınız olarsa.
Beynəlxalq Əməkdaşlıq İdarəsi ilə əlaqə saxlayın.



Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri:
Lotarev Andrey Qreqoryevich
e-mail: krok.int@gmail.com
+38 (044) 456-71-91



Ayihə meneceri:
Nazarkeviş Oksana Yevqenyevna
e-mail: manager1@krok.edu.ua
+38 (063) 781-02-96

Ünvan: Kiyev şəhəri Laqernaya küçəsi 30-32, 418-ci otaq
Əlaqə telefonları: +38 (044) 456-71-91, +38 (063) 296-96-62, +38 (097) 832-97-42
e-mail: krok.int@gmail.com

Universiteti “KROK” sizs təhsil almağ üçün ideal şərait təmin edəcəkdir!



Ünvan: Kiyev şəhəri Laqernaya küçəsi 30-32, 418-ci otaq
Əlaqə telefonları: +38 (044) 456-71-91, +38 (063) 296-96-62, +38 (097) 832-97-42
e-mail: krok.int@gmail.com



Ukrayna



Ukrayna – öz milli ənənələri, yaradıcılığı və mədəniyyəti ilə məşhur olan özünəməxsus bir ölkədir.

Ukrayna – Qara və Azov dənizlərinə çıxışı olan Mərkəzi şərq Avropa dövlətidir. O Rusiya, Belarus, Polşa, Macarıstan, Rumıniya və Moldova ilə sərhədlərə malikdir.

Coğrafiya



Ukraynanın ərazisi 604 min kv. Km sahəni təşkil edir. Ərazisinə görə Avropanın Fransa, İspaniya, İsveç, Almaniya və Polşa kimi ölkələrindən üstündür. Avropanın mərkəzində tutduğu sərfəli coğrafi mövqeyinə, şaxələnmiş hava, dəmir yolu, dəniz və avtomobil nəqliyyatı şəbəkələrinə görə Ukrayna müxtəlif ölkələrin sərnəşin və yük daşınması üçün tranzit bir ölkədir. Ukraynanın inzibati - ərazi quruluşu Kırım Muxtar Respublikası və 24 vilayətdən ibarətdir.

Əhalisi

2011 – ci ilin mart ayına olan hesablamalara görə Ukraynanın əhalisi 45,7 milyon nəfərdir. Əhalisinin sayına görə Avropada beşinci dünyada iyirmi birinci yeri tutur. Orta yaş həddi kişilərdə 62 yaş, qadınlarda 73 yaş təşkil edir.




İqtisadiyyat

Ukrayna – inkişaf etmiş elmi və sənaye bazasına malik dövlətdir. İnkişaf etmiş əczaçılıq sənayesindən başqa, ölkədə ağır maşınqayırma, qara və əlvan metallurgiya, gəmiqayırma, maşın və təyyarə istehsalı, neft – qaz və kimya sənayesi, inkişaf etmiş yeyinti sənayesi də vardır. Ukraynada müxtəlif mövsüm texnikaları xüsusən də kondisionerlərin ticarəti genişlənməkdədir. Ukrayna qüdrətli elektrik enerjisi hasilatçısıdır. Ukrayna dünyanın 190 ölkəsi ilə xarici ticarət əməliyyatları həyata keçirir. Ən böyük ticarət partnyorlarından Rusiya, Avropa Birliyi, ABŞ, Türkiyə və Çini göstərmək olar.



Təbiət və iqlim

İqlim – mötədil koninental, Krımın cənub sərhədlərində subtropik aralıq dənizi iqlimi. Yanvarda ölkədə orta temperatur - 8C dən 2C – yə iyulda orta temperatur 17C dən 25C arasındadır. Ukraynanın təbii diqqətəlayiq yerləri içərisində gözəl qumlu çimərlikləri olan Azov dənizini və Krımın çoxlu sayda kurortlarını qeyd etmək lazımdır. Karpət dağlarında dağ xizəyi idmanı geniş yayılmışdır və çoxlu sayda turist bazaları vardır.



Kiyev

Kiyev – Ukraynanın paytaxtı, Avropanın ən qədim və ən böyük şəhərlərindən biri olub əsası V əsrdə qoyulmuşdur. İnzibati, iqtisadi, elmi, mədəni və maarif mərkəzi olub, özünün 3 milyon əhalisi ilə Dnepr çayının sahilində yerləşən mənzərəli bir şəhərdir.

Mədəni həyat

Paytaxt bir çox mədəni tarixi mərkəzlər, muzeylər və teatrlarla zəngindir. Onlara getmək digər Avropa ölkələri ilə müqayisədə çox ucuz başa gəlir. Teatrlarda əsərlərin quruluşu əsasən ukrayna dilindədir. Kinoteatrlarda filmlər rus və ingilis dillərinə dublyajla nümayiş etdirilir. Gənclər həmçinin öz vaxtlarını Kiyevin gecə klublarında keçirə bilirlər.

